

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti

"Təsdiq edirəm"
Tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektor v.i.e:

dos. Z. Məmmədov
" 6 " .01 2025-ci il

Fənn sillabusu

İxtisas: 050709- "Torpaqşunaslıq və aqrokimya"

Fakültə: "Aqrar və mühəndislik"

Kafedra: "Aqrar elmlər"

I.Fənn haqqında məlumat:

Fənnin adı: "Torpaqların kartoqrafiyası" (Bakı Dövlət Universitetinin rektorunun 16.05.2018-ci il tarixli R-52 sayılı əmri ilə nəşr hüququ verilmişdir).

Kodu: İPF-B21

Tədris illi: III (2024-2025)

Semestr: VI (yaz)

Tədris yükü: Cəmi: 50 saat. Auditoriyadan kənar 36 saat. Auditoriya saatı 14 (10 saat mühazirə, 4 saat laborotoriya məşğələsi)

Tədris forması: Qiyabi

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 5 kredit

Auditoriya N: 314

Saat: 08:30

II.Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: Əkbərova Ülkər Zakir qızı, a.ü.f.d., dosent

Məsləhət günləri və saatı: V gün saat 14⁰⁰-17³⁰.

E-mail ünvanı: ulkarcoqrafiya@mail.ru

Kafedranın ünvanı: Lənkəran ş., Fizuli küç.170

III.Təsviyyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

Əsas:

1. Məmmədov Q.S.Yaqubov, Q.Ş. Azərbaycan Respublikasının torpaqlarının irimiyyaslı tədqiqi və xəriteləşdirilməsinə dair təlimat. Bakı, 2002, 208
2. Piriyev R.X. Geodeziya və topoqrafiyanın əsasları. Bakı, 1994
3. Piriyev R.X. Kartografiya. Bakı, Maarif, 1975
4. Апарин Б.Ф., Касаткина Г.А. Картография почв: Учебно-методическое пособие, СПБ: Изд.-во С.Петербург.ун-та, 2004, 84 с.

Əlavə:

5. Azərbaycanın torpaq atlası. Bakı, 2007
6. Azərbaycan Respublikasının ekoloji atlası. Bakı, 2009
7. Məmmədov Q.Ş. Azərbaycan Respublikasının Dövlət Torpaq kadastro hüquqi, elmi və praktiki məsələləri. Bakı, Elm, 2003, 448 s.
8. Məmmədov Q.Ş. Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi. Bakı, Elm, 1998, 282s.
9. Azərbaycan dövlət torpaq xəritəsinin legendası / Q.Ş.Məmmədov, M.P.Babayev, Ş.G.Həsənovun redaktəsi ilə. Bakı. Elm, 2003, 68 s.

Köməkçi WEB-mənbələr

<http://www.stateproperty.gov.az>

<http://www.agro.gov.az>

IV.Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən başqa fənnin tədrisi vacib deyil.

V.Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

VI. Fənnin təsviri və məqsədi: Respublikamızın torpaq örtüyü təbii şəraitin müxtəlifliyindən olduqca mürəkkəb konfiqurasiyalı yayılmışdır. Torpaqlar haqqında

Kitablarda nəzəri məlumatlar nə qədər geniş verilsə də xəritəsiz tam təsəvvür yaratmaq çətindir. Torpaq xəritələrinin tərtibinin həm nəzəri, həm də praktiki nüanslarının tələbələrə öyrədilməsi olduqca vacibdir. Kursda əsas məqsəd torpaq xəritələrinin tərtibinin metodiki əsaslarını mənimşətməkdir. Burada əsas məqsəd, xüsusiilə, torpaq xəritələrinin tərtibində tətbiq olunan təsvir üsulları, xəritələrini riyazi və cənəfəvi əsasları, xəritə tərtibində tətbiq olunan kartografiyik proyeksiyalar və şərti işarələrin xüsusiyyətləri və s. haqqında tələbələri məlumatlandırmaqdır. Həmçinin, müasir program təminatlarının imkanlarından irəli gələrək elektron torpaq xəritələrinin yaradılması metodikalarını mənimşətməkdir.

Fənnin vəzifəsi:

- Torpaq kartografiyasının əsas anlayışlarını, bu sahədəki metod və üsulların öyrənilməsini, müxtəlif miqyaslı torpaq və torpaq-kadastr xəritələrinin tərtibini, müasir xəritə çəkilişi programları üzrə zəruri biliklərin öyrənilməsinə nail olmaqdır.

Kursun spesifik məqsədləri :

-Tələbələrə akademik yardım göstərmək, onların potensialının reallaşdırılması imkanlarını artırmaq

-Tələbələrin fəallığına dəstək vermək

-Torpaq kartografiyası, o cümlədən kartografiya elminə maraq yaratmaq və bu marağın inkişaf etdirmək

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII.Qiymətləndirmə: 1.Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 ballı tələbə semestr ərzində, 50 ballı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır addır: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə və 30 bal kollokviumların nəticələrinə görə. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

-10 bal- tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiqlik və hərtərəflidir.

-9 bal-tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqlikdir və mövzunun mətnini tam aça bilir.

-8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;

-7 bal- tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir

-6 bal- tələbənin cavabı əsasən düzgündür.

-5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.

-4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;

3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;

1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.

-0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

91-100 bal- əla (A)

81-90 bal-çox yaxşı (B)

71-80 bal- yaxşı (C)

61-70 bal- kafi (D)

51-60 bal –qənaətbəxş (E)

51-baldan aşağı- qeyri-kafi (F)

IX. Davranış qaydalarının pozulması: Tələbə universitetin daxili nizam-intizam qaydalarını pozduqda onun haqqında əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

X.Təqvim mövzu planı: Mühazirə 10 saat, laboratoriya məşğəlesi 4 saat. Cəmi 14 saat.

N	Mühazirə mövzuları	Mühazirə	Tarix
1	<p>Mövzu №1. Xəritəşünaslıq, onun məqsədi, vəzifəsi və digər elmlərlə əlaqəsi. Xəritələrin əhəmiyyəti. Xəritələrin təsnifikasi, riyazi əsası və xəritə üzərində kartometrik ölçü işləri</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Xəritəşünaslığın məqsədi və vəzifələri 2. Xəritəşünaslığın digər elmlərlə əlaqəsi, xəritələrin əhəmiyyəti 3. Müasir kartoqrafiyanın bölmələri 4. Coğrafiya xəritəsi və onun əsas xüsusiyyətləri 5. Xəritələrin təsnifikasi 6. Xəritələrin riyazi əsası və miqyası 7. Xəritə üzərində kartometrik ölçü işləri <p>Mənbə: [1; 2; 3]</p>	2	
2	<p>Mövzu №2. Yerin forma və ölçüləri. Yer kürəsinin qlobus üzərində təsvir. Koordinat sistemləri</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Yerin forması və ölçüləri 2. Yer kürəsinin qlobus üzərində təsviri. Qlobus üzrə nöqtələrinin coğrafi koordinatlarının təyin edilməsi 3. Qlobus miqyasının təyin edilməsi və qlobus üzrə uzunluğun ölçülməsi 4. Qlobusun yaranma tarixi və qlobus üzrə sahələrin hesablanması 5. Coğrafi koordinat sistemi <p>Ədəbiyyat və mənbə: [1; 3; 4; 9]</p>	2	
3	<p>Mövzu №3. Ümumi coğrafi xəritələr, onların bölünməsi, nomenklaturası və torpaq tədqiqatlarında tətbiqi. Kartoqrafik generalizasiya. Torpaq xəritələrinin tərtibində tətbiq olunan təsvir üsulları</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Ümumcoğrafi və topoqrafik xəritələr 2. İcmal-topoqrafik xaritələr 3. Ümumcoğrafi və icmal xaritələr 4. Ümumcoğrafi xəritələrin bölünməsi "nomenklaturası" 5. Kartoqrafik generalizasiya və ona təsir edən amillər 6. Torpaq xəritələrin kartoqrafik generalizasiyası və növləri 7. Torpaq xəritələrin tərtibində şərti işaretlər və izoxətlər üsulları 8. Torpaq xəritələrin tərtibində izoxətlər və areallar üsulları 9. Torpaq xəritələrin tərtibində keyfiyyət fonu və şərti işaretlər üsulları 10. Torpaq xəritələrin tərtibində hərəkət xətləri və nöqtələr üsulları 11. Torpaq xəritələrin tərtibində nöqtələr və kartoqram üsulları 12. Torpaq xəritələrin tərtibində kartodiaqram və hərəkət xətləri üsulları <p>Mənbə: [1; 4; 10]</p>	2	

4	<p>Mövzu №4. Müasir geodeziya alətləri. Az POS haqqında. Coğrafi informasiya Sistemi (CİS) haqqında ümumi məlumat. Elektron kənd təsərrüfatı xəritələrinin tərtibi</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Müasir geodeziya alətləri 2. Elektron taxometr alətinin geodeziyada rolu 3. AzPOS - geodeziyada rolu və əhəmiyyəti 4. Coğrafi informasiya sisteminin (CİS) əhəmiyyəti və inkişafı 5. Geo informasiya texnologiyaları və onun xassələri 6. Elektron kənd təsərrüfatı xəritələrinin tərtibi və perspektivləri <p>Mənbə:[2;3;4]</p>	2	
5	<p>Mövzu № 5. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində olan torpaq-kadastr xəritələri. Torpaqların münbitliyinin müqayisəli qiymətləndirilmə xəritələrinin tərtibi. Torpaqların ekoloji qiymətləndirilmə xəritəsinin tərtibi. Azərbaycan Respublikası torpaqlarının iri miqyaslı tədqiqi və xəritələşdirilməsinə dair təlimat</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Torpaq üzərində hüquqların dövlət qeydiyatı 2. Torpaq sənədlərində olan torpaq kadast xəritələri 3. Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin işlənməsi və verilməsi 4. Torpaqların münbitliyinin müqayisəli qiymətləndirmə- "bonitirovka" xəritəsi 5. Torpaqların aqro və meşə-istehsalat qruplaşdırılması xəritələrini tərtibi 6. Torpaq mülkiyyətçilərinin və istifadəçilərinin sərəncamına verilmiş torpaqların keyfiyyətinin düzgün qiymətləndirilməsi 7. Torpaqların ekoloji qiymətləndirmə xəritəsinin tərtibi 8. Kompüterdə "elektron xəritə" tərtibinin əhəmiyyəti 9. Torpaqların ekoloji qiymət xəritəsinin kompüterdə tərtibatı və əhəmiyyəti 10. Azərbaycan Respublikası torpaqlarının iri miqyaslı tədqiqi 11. Torpaq xəritələrinin tərtibi üçün tədqiqata hazırlıq 12. Torpaq xəritəsinin orijinalında olan məlumatlar və onların işlənməsi 13. Torpaq xəritələrinin tərtibi üçün çöl tədqiqatı 14. Torpaq xəritələrinin kameral tədqiqatı <p>Mənbə:[5;6;8;9]</p>	2	

Cəmi: **10**

Laboratoriya məşğələsinin mövzuları

1	<p>Mövzu 1. Xəritəşünaslıq, onun məqsədi, vəzifəsi və digər elmlərlə əlaqəsi. Xəritələrin əhəmiyyəti. Xəritələrin məzmununa və miqyasına görə təsnifikasi</p> <p>Qısa icmal: Coğrafiya xəritəsi və onun 3 əsas xüsusiyyəti: 1)Xəritənin riyazi qanun üzrə tərtib edilməsi; 2)Xəritə tərtibində kartoqrafik şərti işarələrdən istifadə edilməsi; 3)Xəritədə təsvir edilən obyektlər kartoqrafik generalizasiyası.</p> <p>Torpaq xəritələrinin təsnifikasi. Xəritələrin riyazi əsası. Xəritələrin miqyası. Xəritə üzərində kartometrik ölçü işləri: 1)Sahələrin hesablanması; 2)Məsafələrin ölçülülməsi; 3)Meylliyyətin hesablanması; 4)İstiqamətlərin (cəhətlərin) müəyyən edilməsi; 5)Bucaqların hesablanması</p> <p>Mənbə: [2; 3]</p>	2	
---	---	---	--

2	<p>Mövzu 2. Geoid. Ellipsoid. Yerin oxu. Meridian. Paralel. Yerin forması və ölçüləri. Kartografiq generalizasiya.</p> <p>Qısa icmal: Yer kürəsinin qlobus üzərində təsviri. Qlobus üzər nöqtələrinin coğrafi koordinatlarının təyin edilməsi. Qlobus üzər nöqtələrinin coğrafi koordinatlarının təyin edilməsi. Qlobus miqyasının təyin edilməsi. Qlobus üzər uzunluğun ölçülməsi. Qlobus üzər sahələrin hesablanması. Torpaq xəritələrində kartografiq generalizasiya apararkən nəzərə alınmalıdır məsələlər.</p> <p>Mənbə: [2; 3]</p>	2	
	Cəmi:	4 saat	

XI. Fənn üzrə tələblər, tapşırıqlar:

1. Torpaq kartografiyاسının əsas anlayışlarını, xəritələrin riyazi və coğrafi əsasını, xəritələrin təsnifatını öyrənmək;
2. Xəritələrin nomenklatura üzrə bölgüsünü. Torpaq xəritələrinin kartografiq generalizasiyasını. Torpaq xəritələrinin tərtibi üçün təsvir üsullarını
3. Torpaq-kadastr xəritələrinin tərtibini. Elektron kənd təsərrüfatı xəritələrinin tərtibini. Torpaq xəritələrinin tərtibində tətbiq olunan müasir geodeziya ölçü alətlərini və AzPOS sisteminin mahiyyətini
4. Xəritələrin təsnifatını sərbəst bilmək. Xəritə üzərində kartometrik ölçü işlərini yerinə yetirməyi. Koordinatları bilməyi
5. Torpaq xəritələrinin kartografiq generalizasiyasını. Müasir geodeziya ölçü alətlərinin (GPS) işlədilməsini. Respublikamızın torpaqlarının iri miqyaslı tədqiqi və xəritələşdirilməsi prosesini
6. Kartografiya və torpaq kartografiyası üzrə zəruri biliklərə. Xəritələrin riyazi əsası və xəritə üzərində kartometrik ölçü işlərini yerinə yetirmək üçün zəruri biliklərə. Torpaq xəritələrinin tərtibi üçün lazımlı təsvir üsullarının mənimsənilməsi üzrə biliklərə
7. Torpaq xəritələrinin kartografiq generalizasiyasının aparılmasına. Torpaq kadastr xəritələrinin tərtibinə. Elektron kənd təsərrüfatı xətitələrinin tərtibinə

XII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

XIII. Fənn üzrə təlimin nəticələri.

FTN 1. Xəritələrin miqyası və xəritə üzərində kartometrik ölçü işlərini öyrənməli.

FTN 2. Miqyasın mahiyyəti, növləri, xətti, ədədi, adlı miqyasları bilməli.

FTN 3. Torpaq xəritəsinin baş və xüsusi miqyasını bilməli.

XIV: Kollekvium sualları:

1. Xəritəşunaslığın məqsədi və vəzifələri
2. Xəritəşunaslığın digər elmlərlə əlaqəsi, xəritələrin əhəmiyyəti
3. Yerin forması və ölçüləri
4. Yer kürəsinin qlobus üzərində təsviri. Qlobus üzər nöqtələrinin coğrafi koordinatlarının təyin edilməsi
5. Qlobusun yaranma tarixi və qlobus üzər sahələrin hesablanması
6. Ümumcoğrafi və topoqrafik xəritələr
7. Torpaq xəritələrin kartografiq generalizasiyası və növləri
8. Torpaq xəritələrin tərtibində izoxətlər və areallar üsulları
9. Torpaq xəritələrin tərtibində nöqtələr və kartogram üsulları
10. Torpaq xəritələrin tərtibində kartodiaqram və hərəkət xətləri üsulları

XV. İmtahan sualları

I blok

1. Xəritəşunaslığın məqsədi və vəzifələri
2. Xəritəşunaslığın digər elmlərlə əlaqəsi, xəritələrin əhəmiyyəti
3. Müasir kartografiyanın bölmələri
4. Coğrafiya xəritəsi və onun əsas xüsusiyyətləri

5. Xəritələrin təsnifikasi
6. Xəritələrin riyazi əsası və miqyası

II blok

7. Yerin forması və ölçüləri
8. Qlobus miqyasının təyin edilməsi və qlobus üzrə uzunluğun ölçülməsi
9. Qlobusun yaranma tarixi və qlobus üzrə sahələrin hesablanması
10. Coğrafi koordinat sistemi
11. Ümumcoğrafi və topoqrafik xəritələr
12. Ümumcoğrafi və icmal xəritələr

III blok

13. Kartoqrafik generalizasiya və ona təsir edən amillər
14. Torpaq xəritələrin kartoqrafik generalizasiyası və növləri
15. Torpaq xəritələrin tərtibində izoxətlər və areallar üsulları
16. Torpaq xəritələrin tərtibində keyfiyyət fonu və şərti işarələr üsulları
17. Torpaq xəritələrin tərtibində hərəkət xətləri və nöqtələr usulları
18. Torpaq xəritələrin tərtibində nöqtələr və kartoqram üsulları

IV blok

19. Torpaq xəritələrin tərtibində kartodiaqram və hərəkət xətləri üsulları
20. Müasir geodeziya alətləri
21. AzPOS - geodeziyada rolu və əhəmiyyəti
22. Coğrafi informasiya sisteminin (CİS) əhəmiyyəti və inkişafı
23. Elektron k/t xəritələrinin tərtibi və perspektivləri
24. Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin işlənməsi və verilməsi

V blok

25. Torpaqların ekoloji qiymətləndirmə xəritəsinin tərtibi
26. Kompüterdə "elektron xəritə" tərtibinin əhəmiyyəti
27. Azərbaycan Respublikası torpaqlarının iri miqyaslı tədqiqi
28. Torpaq xəritələrinin tərtibi üçün tədqiqata hazırlıq
29. Torpaq xəritələrinin tərtibi üçün çöl tədqiqatı
30. Torpaq xəritələrinin kameral tədqiqatı

"Torpaq kartografiyası" fənninin sillabusu 050709 - "Torpaqşunaslıq və aqrokimya" ixtisasının tədris planı və fənn programı əsasında tərtib edilmişdir. Sillabus "Aqrar elmlər" kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir (27 dekabr 2024-cü il tarixli iclasında təsdiq olunmuşdur, protokol № 04)

Fənn müəllimi:

dos. Ü.Z. Ekbərova

Kafedra müdürü:

dos. İ.C. Kərimov